

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 dekabr 2011-ci il tarixinə bitən il üzrə
Konsolidə edilmiş maliyyə hesabatları

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİ

Rəhbərlik “AZƏRENERJİ” Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2011-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyatlarının konsolidə edilmiş nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitaldakı dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara məsuldur:

- Müvafiq mühasibat uçotu siyasətinin seçilməsi və ardıcıl şəkildə tətbiqinə;
- Mühasibat uçotu siyasəti də daxil olmaqla, məlumatın müvafiqlik, mötəbərlik, müqayisəlilik və anlaşıla bilənliyi prinsiplərinin təmin edilməsi şərti ilə təqdim olunmasına;
- Xüsusi əməliyyatların, digər hadisələr və şəraitlərin Qrupun konsolidə edilmiş maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirinin istifadəçilər tərəfindən anlaşılmasına yardım etmək üçün MHBS-a müvafiqlik kifayət etmədiyi təqdirdə əlavə açıqlamaların verilməsinə;
- Qrupun fasiləsizlik prinsipi ilə fəaliyyət göstərə bilməsi qabiliyyətinin qiymətləndirilməsinə.

Rəhbərliyin məsuliyyətinə, həmçinin aşağıdakılar aiddir:

- Qrup üzrə effektiv və sağlam daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanması;
- Qrupun əməliyyatlarının göstərilməsi və izah edilməsi, eləcə də onun konsolidə edilmiş maliyyə vəziyyətinin istənilən vaxtda qənaətbəxş dəqiqlik ilə açıqlanması üçün yetərli olan, habelə, Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının MHBS-a uyğun gəldiyini təmin edən müvafiq mühasibat qeydlərinin aparılması;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına müvafiq olaraq məcburi mühasibat uçotunun aparılması;
- Qrupun aktivlərinin mühafizə olunması üçün mövcud imkanlardan istifadə etməklə tədbir görülməsi;
- Saxtakarlıq və digər qanun pozuntusu hallarının aşkar edilməsi və qarşısının alınması.

31 dekabr 2011-ci il tarixinə bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatları 30 mart 2012-ci il tarixində rəhbərlik tərəfindən təsdiq edilmişdir.

MÜSTƏQİL AUDİTOR RƏYİ

"AZƏRENERJİ" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları və Direktorlar Şurasına:

Biz "AZƏRENERJİ" Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinin (birgə - "Qrup") 31 dekabr 2011-ci il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə bitən il üzrə məcmu mənfəət, kapitaldakı dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatları, habelə, mühüm mühasibat uçotu siyasətlərinin xülasəsi və digər izahedici məlumatları özündə əks etdirən əlavə olunmuş konsolidə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Rəhbərliyin konsolidə edilmiş maliyyə hesabatları ilə bağlı məsuliyyəti

Rəhbərlik Maliyyə Hesabatları üzrə Beynəlxalq Standartlara müvafiq olaraq konsolidə edilmiş bu maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə görə zəruri sayılan daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız auditə əsasən konsolidə edilmiş bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir.

Biz auditə Beynəlxalq Audit Standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də konsolidə edilmiş maliyyə hesabatlarında mühüm təhriflərin olmadığına kifayət tərzdə əminliyin əldə edilməsi məqsədi ilə auditə planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

Audit zamanı konsolidə edilmiş maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması ilə bağlı prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mühakiməsi, o cümlədən konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq yaxud səhv nəticəsində baş verməsindən asılı olmayaraq mühüm təhriflər ilə bağlı risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə risk qiymətləndirmələrini həyata keçirərkən auditor şəraitə uyğun olaraq audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini, həmin sistemin effektivliyi barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması və təqdim edilməsi ilə bağlı fikir formalaşdırır. Auditə, həmçinin, rəhbərlik tərəfindən tətbiq edilən mühasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş mühasibat hesablamalarının əsaslı olduğunun qiymətləndirilməsi, habelə konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən kifayət qədər və uyğun audit sübutu əldə etmişik.

Rəy

Fikrimizcə, konsolidə edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qrupun 31 dekabr 2011-ci il tarixinə olan konsolidə olunmuş maliyyə vəziyyətini və onun həmin tarixdə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatları üzrə Beynəlxalq Standartlara müvafiq olaraq düzgün əks etdirir.

30 mart 2012-ci il
Azərbaycan Respublikası, Bakı şəhəri

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ MƏCMU MƏNFƏƏT HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

(AZN ilə ifadə edilmiş hər səhm üzrə mənfəət göstəriciləri istisna olunmaqla, min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2011-ci il tarixinə bitən il	31 dekabr 2010-cu il tarixinə bitən il (Yenidən təqdim olunmuş)
GƏLİR			
Enerji satışı		646,107	591,941
Elektrik şəbəkəsinə qoşulma xidməti		21,085	12,793
Digər satış gəlirləri		5,282	2,958
		672,474	607,692
XƏRCLƏR			
Yanacaq		(189,847)	(166,239)
Köhnəlmə və amortizasiya		(191,900)	(190,217)
İşçi heyətinin saxlanması xərcləri	7	(92,359)	(73,861)
Təmir və texniki xidmət		(51,964)	(52,002)
Mənfəət vergisindən başqa digər vergilər		(22,570)	(23,635)
Ssuda və debitor borcları üzrə dəyərsizləşmə itkisi		(19,310)	(59,942)
Xammal və materiallar		(15,123)	(9,885)
Alınmış enerji		(4,605)	(732)
Digər		(8,717)	(20,516)
<i>Əməliyyat mənfəəti</i>		76,079	10,663
Maliyyə gəliri	8	23,676	57,516
Maliyyə xərci	8	(22,724)	(40,150)
Digər gəlirlər		2,141	-
Kreditor borclarının silinməsindən gəlir		14,080	3,312
Borcların silinməsi	9	138,015	939,525
<i>Vergidən əvvəl mənfəət</i>		231,267	970,866
Mənfəət vergisi xərci	10	(38,796)	(73,647)
İL ÜZRƏ CƏMİ MƏCMU MƏNFƏƏT		192,471	897,219
<i>HƏR SƏHM ÜZRƏ MƏNFƏƏT</i>			
Əsas (AZN)	12	2.47	11.50
Azaldılmış (AZN)	12	2.19	11.50

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2011-Cİ İL TARİXİNDƏ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT

(min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2011-ci il	31 dekabr 2010-cu il (Yenidən təqdim olunmuş)	31 dekabr 2009-cu il
AKTİVLƏR				
<i>Uzunmüddətli aktivlər</i>				
Əmlak, tikili və avadanlıq	13	4,189,931	3,793,763	3,463,836
Əmlak, tikili və avadanlıq üçün verilmiş avanslar		294,549	314,526	108,656
Ssudalar və debitor borclar	15	-	60,332	36,648
Təxirə salınmış vergi aktivləri	11	94,464	122,899	145,686
Digər uzunmüddətli aktivlər		633	837	654
<i>Cəmi uzunmüddətli aktivlər</i>		<u>4,579,577</u>	<u>4,292,357</u>	<u>3,755,480</u>
<i>Qısamüddətli aktivlər</i>				
Mal-material ehtiyatları	14	45,879	49,910	42,072
Əvəzləşdirilən ƏDV		263,722	256,565	511,948
Ssudalar və debitor borclar	15	34,093	42,643	804,359
Ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclər		15,179	17,160	13,044
Nağd pul və pul vəsaitlərinin ekvivalentləri	16	53,966	58,327	28,473
<i>Cəmi qısamüddətli aktivlər</i>		<u>412,839</u>	<u>424,605</u>	<u>1,399,896</u>
CƏMİ AKTİVLƏR		<u>4,992,416</u>	<u>4,716,962</u>	<u>5,155,376</u>
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
<i>Kapital</i>				
Nizamnamə kapitalı	17	1,560,035	111,777	111,777
Əlavə ödənilmiş kapital	17	200,460	991,729	-
Bölüşdürülməmiş mənfəət/ (yığılmış zərər)		14,486	248,544	(547,994)
<i>Cəmi kapital</i>		<u>1,774,981</u>	<u>1,352,050</u>	<u>(436,217)</u>
<i>Uzunmüddətli öhdəliklər</i>				
Ssudalar və borc vəsaitləri	18	1,448,938	1,327,356	1,121,822
Dövlət subsidiyaları	19	115,420	168,142	814,022
Təxirə salınmış vergi öhdəlikləri	11	211,234	247,595	218,238
İstismardan çıxarma üzrə öhdəlik	20	37,437	31,998	13,725
Ticarət və digər kreditör borcları	21	3,135	-	-
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>		<u>1,816,164</u>	<u>1,775,091</u>	<u>2,167,807</u>
<i>Qısamüddətli öhdəliklər</i>				
Ssuda və borc vəsaitləri	18	298,750	373,406	303,936
Ticarət və digər kreditör borcları	21	289,186	235,887	1,954,059
Müştərilərdən alınmış avanslar		27,371	18,591	1,403
Cari mənfəət vergisi öhdəlikləri		453,806	410,567	382,262
Mənfəət vergisindən başqa digər vergi öhdəlikləri	22	332,158	551,370	782,126
<i>Cəmi qısamüddətli öhdəliklər</i>		<u>1,401,271</u>	<u>1,589,821</u>	<u>3,423,786</u>
CƏMİ ÖHDƏLİKLƏR		<u>3,217,435</u>	<u>3,364,912</u>	<u>5,591,593</u>
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		<u>4,992,416</u>	<u>4,716,962</u>	<u>5,155,376</u>

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT (min Azərbaycan manatı ilə)

	Qeydlər	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	(Yığılmış zərər)/ Bölüşdürülməmiş mənfəət	Cəmi
1 yanvar 2010-cu il tarixinə qalıq		111,777	-	(547,994)	(436,217)
İl üzrə cəmi məcmu mənfəət		-	-	897,219	897,219
Əlavə ödənilmiş kapitala köçürülmüş dövlət subsidiyaları	17	-	786,752	(26,671)	760,081
Törəmə müəssisənin alınması	28	-	204,977	(74,010)	130,967
31 dekabr 2010-cu il tarixinə qalıq		111,777	991,729	248,544	1,352,050
İl üzrə cəmi məcmu mənfəət		-	-	192,471	192,471
Nizamnamə kapitalına köçürmələr	17	1,448,258	(1,021,729)	(426,529)	-
Əlavə ödənilmiş kapital	17	-	230,460	-	230,460
31 dekabr 2011-ci il tarixinə qalıq		1,560,035	200,460	14,486	1,774,981

“AZƏRENERJİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDƏ EDİLMİŞ HESABAT (min Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2011- ci il tarixinə bitən il	31 dekabr 2010-cu il tarixinə bitən il
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN PUL AXINLARI:			
<i>Vergidən əvvəl mənfəət</i>		231,267	970,866
<i>Aşağıdakılara görə düzəlişlər:</i>			
Köhnəlmə və amortizasiya		191,900	190,217
Ssuda və debitor borcları üzrə dəyərsizləşmə itkisi	15	23,754	59,942
Əmlak, tikili və avadanlığın xaric olmasından (gəlir)/ zərər		(333)	2,751
Mal-materiallar üzrə dəyərsizləşmə itkisi/ (itkinin bərpa olunması)	14	4,525	(1,963)
Kreditor borclarının silinməsindən gəlir		(14,080)	(3,312)
Digər qeyri-pul gəlirləri		(2,141)	-
Elektrik şəbəkəsinə qoşulma haqqı		(21,085)	(12,793)
İl ərzində istifadə olunmuş istismardan çıxarma üzrə öhdəliklər	20	(728)	-
Maliyyə gəlirləri	8	(23,676)	(57,516)
Maliyyə xərcləri	8	22,724	40,150
Borcların silinməsi	9	(138,015)	(939,525)
<i>Dövrüyyə kapitalındakı dəyişikliklərdən qabaq əməliyyat fəaliyyətindən pul daxilolmaları</i>		274,112	248,817
<i>Dövrüyyə kapitalındakı hərəkətlər:</i>			
Mal-materiallarda azalma/ (artım)		12,051	(2,192)
Əvəzləşdirilən ƏDV-də (artım)/azalma		(98,673)	57,984
Ticarət və digər debitor borclarında (artım)/ azalma		(85,526)	210,932
Ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərdə azalma/ (artım)		1,982	(4,086)
Ticarət və digər kreditor borclarında artım/(azalma)		82,363	(194,276)
Müştərilərdən alınmış avanslarda artım		9,754	17,052
Mənfəət vergisindən başqa digər vergi öhdəliklərində artım/ (azalma)		47,778	(253,650)
<i>Əməliyyatlardan daxil olan nağd pul vəsaitləri</i>		243,841	80,581
Ödənilmiş mənfəət vergisi		(1,610)	-
Ödənilmiş faiz		(45,290)	(34,460)
Əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri		196,941	46,121
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN PUL AXINLARI:			
Müəssisə birləşmələrindən əldə olunmuş pul vəsaitləri	28	-	1,236
Əmlak, tikili və avadanlığın xaric olmasından daxilolmalar		-	20
Verilmiş ssudalardan alınan faizlər		3,949	-
Verilmiş ssudaların geri ödənilməsi		19,828	27,757
Əmlak, tikili və avadanlığın alınması		(443,508)	(372,507)
Digər uzunmüddətli aktivlərin alınması		(50)	(403)
İnvestisiya fəaliyyətinə yönəldilən xalis pul vəsaitləri		(419,781)	(343,897)
MALİYYƏ FƏALİYYƏTİNDƏN PUL AXINLARI:			
Borc vəsaitlərinin alınması		198,476	365,808
Borc vəsaitlərinin geri ödənilməsi		(206,136)	(160,561)
Alınmış dövlət subsidiyaları		-	130,045
Əlavə ödənilmiş kapitala daxilolmalar		230,460	-
Maliyyə fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri		222,800	335,292
NAĞD PUL VƏSAİTLƏRİ VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİNDƏ XALIS (AZALMA)/ARTIM		(40)	37,516
İLİN ƏVVƏLİNDƏ NAĞD PUL VƏSAİTLƏRİ VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİNİN BALANS DƏYƏRİ	16	58,327	28,473
Valyuta məzənnələrində dəyişikliklərin xarici valyutada saxlanılan nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin balans dəyərində təsiri		(4,321)	(7,662)
İLİN SONUNDA NAĞD PUL VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİNİN BALANS DƏYƏRİ	16	53,966	58,327